

Tərbiyədə 10 qızıl qayda

1. Gözləmə ki, uşağın sənin kimi və ya sənin istədiyən kimi olsun. Ona sənin kimi yox, özü kimi olmağı öyrət.
2. Uşaqdan onun üçün elədiklərinin əvəzini ödəməsini tələb etmə. Sən ona həyat vermişən, o bunun hesabını necə ödəyə bilər? O da başqasına həyat verəcək, başqası da digərinə və bu qayıtmayan minnətdarlıq qanunudur.
3. Acığını uşağın üzərinə tökmə ki, qocalanda da “acı çörək yemə-yəsən”. Nə əkərsən, onu da biçərsən.
4. Onun problemlərinə yuxarıdan aşağı baxma. Həyat hər kəsə çəkkə biləcəyi yükü verir. İnan ki, ona öz problemləri sızinkilərdən daha ağırdır. Belə ki, o, sizə nisbətən qat-qat təcrübəsizdir.
5. Uşağı alçaltma!
6. Unutma, insanın ən vacib görüşü - onun uşaqlarla olan görüşüdür. Onlara daha çox diqqət yetir, biz heç vaxt uşağın timsalında kimin yetişdiyini bilə bilmərik.
7. Əgər uşağın üçün heç nə edə bilmirsinizsə, özünə əzab vermə. Əzabı o zaman ver ki, bacarırsan, amma etmirsən. Unutma, əgər uşaq üçün bacardığın hər şeyi etməmişənsə, deməli onun üçün ki-fayət qədər etməmişən.
8. Uşaq sənə tək həyatına hakim kəsilən, ətdən və qandan ibarət olan tiran deyil. Onu qorumağın və yaradıcılıq alovunu inkişaf etdirməyin üçün həyatın sənə verdiyi ən dəyərli töhfədir. Bu atanın və ananın sonsuz məhəbbətlə böyütdükləri “öz” uşaqları deyil, öz qəlbi, ruhu olan insandır.
9. Başqasının övladını sevməyi bacar. Öz övladına edilməsini istəmədiyən şeyləri başqasına qarşı etmə.
10. Öz övladını istənilən halda sev, hətta istedadsız, uğursuz, böyümüş olsa da. Onlarla münasibətdə olduqca sevin, çünki uşaq nə qədər ki, sənindir, bayramdır.

Yanuş KORÇAK,
polyak pedaqoqu, yazıçı, publisist, ictimai xadim